

Mədəniyyətimiz - mənəviyyatımız və uğurlara gedən yolumuzun başlangıcıdır

Müstəqil Azərbaycanın inkişafında, ölkədə həyata keçirilən müasir dövlət quruculuğu prosesində ümumbəşəri prinsip və təcrübə ilə ya-naşı, xalqımızın qədim tarixi irlərinə, mədəni, mənəvi dəyərlərinə istinad xüsusi əhəmiyyət kəsb edir. Milli mədəniyyətin qorunması və inkişafi həm də milli dövlətçiliyin möhkəmləndirilməsi deməkdir.

Müxtəlif tarixi şəraitlərlə üzləşən Azərbaycan xalqı ana dilinə, adət-ənənələrinə, mədəniyyətinə, ədəbiyyatına, teatrına, kinosuna, tarixinə, eləcə də başqa dəyərlərinə bağlılığı sayəsində indiyədək özünə-məxsusluğunu qoruyub saxlaya bilib.

Ümummilli Lider Heydər Əliyev Azərbaycan vətəndaşlarını ölkəmizin zəngin irlərinə sahib çıxmışa çağıraraq deyirdi: "Biz nadir irlər varisiyik. Hər bir Azərbaycan vətəndaşı bu irlə layiq olmağa çalışaraq böyük bir tarixi keçmiş, zəngin mədəniyyəti, yüksək mənəviyyəti olan ölkəmizin həm dünənininə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır".

Mədəniyyətimizin dayaqları olan teatrımıza, kinomuza və başqa sahələrə diqqət yetirəndə zəngin tarixi keçmişə şahidlilik edirik. Artıq teatrımız 150 yaşı arxada qoyub. Əsryarılıq tarixi olan teatrımızın hər səhifəsi bizim üçün doğma və əzizdir, xalqımızın tükənməyin mədəni sərvətidir. Azərbaycan teatri həmişə fəal mövqeyi ilə seçilərək ictimai fikrin ön sıralarında dayanmış, cəmiyyətin mədəni tərəqqisinə və milli şurun inkişafına əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Ədəbi fikir tariximizin görkəmli nümayəndələri xalqa müraciət üçün teatr səhnəsindən yüksək xitabət kürsüsü kimi istifadə etmişlər.

Teatrımızın tarixi 1873-cü il mart ayının 10-da görkəmli maarifçi, mətbuatımızın banisi Həsən bəy Zərdabinin rəhbərliyi ilə Bakı Realni Məktəbinin şagirdləri tərəfindən "Nəciblər klubu"nda Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının veziri" komediyasının tamaşa yoluyla qoyulması ilə başlayır. Həmin gün tariximizin səhifələrinə böyük hərflərər yazılib. Gündən-günə inkişaf edən, püxtələşən teatrımızın səhnəsində ötən illər ərzində yüzlərlə, minlərlə əsər tamaşa yoluyla qoyulub. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi ölkəmizdə təntənə ilə qeyd olunub.

Kinomuzun isə 125 yaşı var. Yarandığı gündən insanların dünyagörüşünü formalasdırıran, hər bir xalqın tarixini, milli adət-ənənəsini yaşadan, həyatın bütün sahələrinə nüfuz edən kino sənəti əsəriyyətinə və böyük kəşfidir. Kino yeganə sənət növüdür ki, özündə mədəniyyətin bir neçə sahəsini birləşdirir. Kinonun bir üstünlüyü də əyanılıyındadır, inandırmaq gücündədir.

Avqustun 2-si Azərbaycan Kinosu Gündür. Kino işçilərinin peşə bayramı olan bu gün Ulu Öndər Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli sərəncamı ilə təsis olunub. Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra - 1898-ci il avqustun 2-də Bakıda elmi-foto dərnəyinin katibi, fotoqraf Aleksandr Mişon özünün lento aldığı "Bibiheybətdə neft fontanı yanğını", "Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi", "Qafqaz rəqs" xronikal sənədli-bədii süjetlərini nümayiş etdirmişdir. Həmin tarix Azərbaycanda kinonun yaranma günü hesab olunur. 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında "Neft ve milyonlar səltənetində", 1917-ci ildə isə Üzeyir bəy Hacıbəylinin operettası əsasında "Arşın mal alan" qışametrajlı bədii filmləri çəkilib. Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək xalqımızın mədəni-mənəvi həyatında müüm rol oynamaqda davam edir.

Mədəniyyət işçilərinə, sənət adamlarına, ümumiyyətlə, yaradıcı insanlarla dövlətimiz tərəfindən daim yüksək diqqət və qayğı göstərilir, onların problemlərinin həlli istiqamətində vaxtaşırı mühüm addımlar atılır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanın sənət adamları beynəlxalq layihələrdə iştirak edərək məsiqimizi, incəsənətimizi, teatrımızı dünyaya tanıdır və sevdirir. Son vaxtlar teatr, kino və incəsənətin digər sahələrinin inkişaf etdirilməsi ilə bağlı imzalanan fərman və sərəncamlar deməyə əsas verir ki, bu sahə Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir. Çox sevdidirici haldır ki, bu gün bir çox teatr binaları, mədəniyyət sarayıları, kitabxanalar və digər mədəniyyət ocaqları əsaslı şəkildə təmir edilir. Dünyaşöhrətli müğənni, mahniları ilə xalqın sevgisini qazanmış Müslüm Maqomayevin Bakının Dənizkənarı Milli Parkında abidəsinin qoyulması da dövlətin mədəniyyət işçilərinə diqqətinin bariz nümunəsidir.

Son illər ölkəmizin mədəni həyatı əsaslı şəkildə zənginləşmişdir. Prezident İlham Əliyev bu baredə belə demişdir: "Öz mədəniyyətini qoruyan dövlətlər həm hörmətə layiqdir, eyni zamanda daha böyük uğurlar qazanır. Bax, biz o dövlətlərdən. Bizim mədəniyyətimiz qürur mənbəyimizdir".